



**Faiq Ələkbərli**  
AMEA Fəlsəfə  
Institutunun  
aparıcı elmi işçisi,  
dosent, fəlsəfə üzrə  
fəlsəfə doktoru

IVYazı

*Beləliklə, Mirzə Fətəli Axundzadənin Şərqdə yazılın ilk komediyaların eyni zamanda, guya əvvələ "Tatar dili"ndə, daha sonra da "Azərbaycan dili"ndə yazılmış ilk ədəbiyyatın müəllifi kimi tanınması, bunun ardınca da onun əlifba və din məsələsindəki "İslahat"larının əsil mahiyyətinə varılmışdan göylərə qaldırılması çox düşünürűcüdür. İkincisi, türk dili (Osmanlı) ilə "tatar dili"nin (Azərbaycan türkcəsi) kökündə fərqlənməsini söyləməkdə Axundzadə şşırtımaya yol vermiş, rus şovnistlərinin təbliğatından çıxış etmidir.*

Bu dövrde Osmanlı türkcəsi ilə Azərbaycan türkcəsində yazı işlərində müəyyən qədər fərqli olسا da, bunu iki türksoyu xalqın danışq dilinə aid etmək isə əsla mümkün deyil. Necə ki, bu günün özündə də Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi arasında ciddi bir fərqli yoxdur. İkincisi, o, ona qədər "tatar dili"ndə heç bir ədəbiyyatın olmaması məsələsində də ciddi səhv etmiş, yenə də məsələni doğru qiymətləndirməmişdir. Çünkü Axundzadəyə qədər Dədə Qorqud, Qul Əli, İ.Həsənoğlu, Nəsimi, Xətai, Həbib, Füzuli, Vaqif, Vidadi və başqları çar Ruisyasının "tatar dili" adlandırdığı Azərbaycan türkcəsində böyük bir ədəbiyyat qoyub getmişdilər. Qeyd edək ki, Axundzadə sonalar bu məsələdə qismən səhvini düzəldərək, ona qədər Azərbaycan türkcəsində yazan bəzi mütefəkkirlerin adını çəkmüşdir. Ancaq maraqlıdır ki, Axundzadə dövrünə qədər türklər arasında yalnız iki məşhur şairin olduğunu yazır: Molla Pənah Vaqif və Qasim bəy Zəkir. Axundzadəyə görə Füzuli isə şairdən daha çox «nazimi-ustaddır».1 Hər halda bu fikirləri belə, zaman keçdikcə Axundzadənin rus təbliğatından kənarə çıxmamasının, daha obyektiv şəkildə fikirlər söyləməsinə işaretdir.

Gördüyüümüz kimi, Axundzadə ilk dövrlərdə, "tatar dili"ndə kamil ədəbiyyatın olmadığı qənaətinə gəlmış, ancaq bunu, Rusiyanın işgalindən sonra dövlət başçılarının məlumatlı adamlar vasitəsilə "tatar dili"ni öyrənmək üçün tətib etdikləri və tətib etməkdə olduqları göstəricilərə aid etmədiyi söyləmişdir. O, yazır: «Bu ölkəni abadlaşdırmağa və ondakı əhalinin milliyyəti ni saxlamağa meyil göstərən xeyirxah hökumətimiz bir çox tədbirlərlə yanaşı, tatar dilində ədəbiyyatın yaradılmasına diqqət vermişdir».2 Axundzadə burada açıq şəkildə, çar Ruisyasının

təbliğatı altında "tatarlar"ın (Qızılay Azərbaycan türklərinin) ayri bir millet olması fikrində çıxış edir və özünü də həmin "tatar milləti"nin nümayəndəsi kimi aparır.

Beləliklə, çarizm Qızılay Azərbaycan türkləri ilə Qacarlar, o cümlədən Qacarlarla Osmanlıda yaşayan türklərə bağlı qırmaq üçün, onlara öz yeni "milli kimlik"lərini başa düşməyə birbaşa ve dolayısıyla kömək edir, "tatar milləti" və "tatar dili" yaradırdılar. Ona görə də rus məmurları həm yazı-pozu işlərini "tatar dili"ndə aparılmışına göstəriş verir, həm də "tatar dili"ndə ədə-

Ancaq çox keçmir ki, Axundzadə özü də «tatar dili» ilə ya-naşı, "türk dilli" anlayışından da istifadə edir. Bu isə Axundzadənin də, reallığı görüb tatar ad-landırılan dillin türk dili olmasını qəbul etməsi demək idi. 1859-cu ildə yazdığı bir məqaləsində Axundzadə «Təmsilat»ını tatar yox, türk dilində yazdığını qeyd edir: «Çün türki dillinin ımlası xüsusunda bu anə qədər bir qaidəyi-külliylə mərquq olunmayıbdır, ona binaən mən «Təmsilat»ının ımlasında istilahı dəstaviz etdim».4 Hətta Axundzadə türk dilinin saflığını gözləməyənlərə irad tutaraq deyir ki, bu dilin tə-

məsi, sonuncuların dilini başqa türk dillerindən fərqləndirməyə çalışması ilə tanınmışdır.5 Bu baxımdan A.Qribəyedovun Azərbaycan Türk xalqını gah "tatar", gah da "azərbaycanlı", Mirzə Kazım bəyin Türk dilini (Azərbaycan) "Azərbaycan ləhcəsi" adlandırması ideyaları qəbul görmediyi kimi, sonralar, yəni 1880-1890-ci illərdə də Cəlal Ünsizadənin "Kəşkül" qəzetiində, Məhəmməd Ağa Şahtaxtının "Kaspı" qəzetiində Azərbaycan türklərini, Azərbaycan xalqını "Azərbaycan milləti", "Azərbaycanlı" adlandırmamasına da çar Rusiyası müsbət yanaşmamışdır. Cəlal

baycan", "Azərbaycan dili", "Azərbaycan milleti" anlayışlarını gündəmə getirərək daha çox sahiblənmələrinə baxmayaraq, bu məsələdə ciddi uğur əldə edə bilməmələrinə əsas səbəb, həmin istilahları türklük və turanlılıq anlamında yetərinə ortaya qoya bilməmələri olmuşdur. Başqa sözə, C.Ünsizadə və M.Şahtaxtlı M.F.Axundzadə ilə Z.Marağalıdan ferqli olaraq "Azərbaycan" və onun əhalisini əsasən "Iran", "İranlılıqdan" uzaq tutaraq daha çox türklükə bağlamaqla doğru yol tutsalar da, ancaq "Azərbaycan", "Azərbaycan dili", "Azərbaycan milleti"

## Qızılay Azərbaycanda Milli Azadlıq Hərəkatının yaranması və əsas mərhələləri



biyati yaranması üçün yerli mütəfəkkirlərə dəstək verirdilər. Bizcə, bundan dolayı Axundzadə də həvəsə gələrək məhz "tatar dili"ndə, Avropa üslubunda komediyalar yazmaq qərarına gəlmişdir. Axundzadə, Qafqaz ölkəsi baş təhsil idarəsi sovetinin üzvü, baron Aleksandr Pavloviç Nikolayidən xahiş edirdi ki, komediyalarını "tatar dili"ndə nəşr olunmasına ona kömək etsin. Mütəfəkkir baronun nəzərinə çatdırır ki, bu pyeslər fars və türk dilleri orfoqrafiyası principində qurulan mövcud qaydalardan kənarə çıxaraq "tatar"ların ləhcəsi nə uyğun yazılmışdır. Bir sözə, Axundzadə çar məmurunu tam əmin edir ki, bu komediyalar onların siyasetinə uyğun olaraq "tartaca" yazılib və "tatar milləti" adına xidmət edəcək. O, məktubunda barona yazır: «g tatar dili ni öyrənmək arzusunda olan şagirdlər üçün tatar dilində yeganə orijinal əsərlər sayılan bu pyeslər çox faydalı vəsaatidir. Yalnız onların vasitəsilə tatar dilinin ruhunu, xüsusiyyətini, cümlələrin, ifadələrin quruluşunu, fellərin və sözlərin müxtəlif hallara düşməsini və sairəni öyrənmək olar».

*qədər fərqli olsa da, bunu iki türksoyu xalqın danışq dilinə aid etmək isə əsla mümkün deyil. Necə ki, bu günün özündə də Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi arasında ciddi bir fərqli yoxdur. İkincisi, o, ona qədər "tatar dili"ndə heç bir ədəbiyyatın olmaması məsələsində də ciddi səhv etmiş, yenə də məsələni doğru qiymətləndirməmişdir. Çünkü Axundzadəyə qədər Dədə Qorqud, Qul Əli, İ.Həsənoğlu, Nəsimi, Xətai, Həbib, Füzuli, Vaqif, Vidadi və başqları çar Ruisyasının "tatar dili" adlandırdığı Azərbaycan türkcəsində böyük bir ədəbiyyat qoyub getmişdilər...*

*mizliyini qorusunlar. Axundzadə, türk dilində ərəb-fars sözləri ilə dolu olan, bir kitab yazارının nəzərinə çatdırır: «Ona binaən təveqqə edirəm ki, sən də mənim kimi adəmi, türki dilində – adam yazarən, töxmi – toxum, cifti – cüt, müqəyyəd – muğayat, övrəti – arvad».5 Ancaq o, çarizmin siyasetinə uyğun olaraq "tatar" anlayışından da istifadə edirdi. O, 1875-ci ildə A.P.Berjeyə yazdığı məktubunda da «tatar şairləri», «tatar dili» sözlərindən istifadə etmişdir.*

Mirzə Kazım bəy isə Ruisyanın əsərəti altında yaşayan türk-tatarlar, o cümlədən Azərbaycan türklərinin şivəsini tədqiq et-

Ünsizadənin baş redaktoru olduğu "Kəşkül" qəzetiinin 1890-ci ilin noyabr ayında nəşr olunan "Əvəm gəzmək – yuxu yatmaqmı dedin?" adlı məqalədə "Azərbaycanlı" imzalı müəllif (çox güman ki, bu müəllif C.Ünsizadənin özüdür – F.Ə.) yazırı ki, quzeyli-güneyli Azərbaycan türkləri rusların adlandırdığı kimi tatar deyil "Azərbaycan milləti"dir.8 C.Ünsizadə Azərbaycanın türk əhalisinin dilini də Türk dili ilə yanaşı "Azərbaycan dili" adlandırmış, üstəlik 1891-ci ildə "Azərbaycan" adlı qəzət çıxartmaq üçün Tiflisdəki Baş Mətbuat İşlər İdarəsinə müraciət etmişdir. Ünsizadələrə eyni dövrə yaşamış Məhəmməd Ağa Şahtaxtlı da 1891-ci ildə həm "Kəşkül", həm də "Kaspı" qəzətlərində yazırı ki, Qacarların möglübiyyətindən sonra Rusiyanın işgali altında qalan "Aderbedjan mahalı"nın indi "Zaqafqaziya məsələmləri" adlanan əhalisi etnik mənşə və dil etibarile nə tatar, nə də fars amili ilə bağlıdır, onlar türk-dürəl-Azərbaycan türkləri: "Gündəlik hayatımızda xalqın adını və dilinin adını iki sözə

anlayışlarının Türkük və Turanlılıqla bağlı olmasının dərinliyinə varmamış, bu məsələlərə bəsit ya da zahiri cəhətdən yanaşmışlar. Onlar sadəcə, "tarixi-coğrafi Azərbaycan" əhalisini Türk dilində danişdılari və Türk adət-ənənələrindən çıxış etdikləri üçün tatar, fars, müsəlman deyil, məhz türkлюдün eyniyyəti kimi "azərbaycanlı", "Azərbaycan milləti", "Azərbaycan dili" adlandırılmasının məqbul hesab etmişlər.

*Ünsizadə qardaşlarının, Şahtaxtının bu məsələlərdə dərəinə getməmələrindən çar Rusiyasının maraqlarının dairəsindən çox kənara çıxa bilməmək də mühüm rol oynamışdır. Belə ki, çar Rusiyası "Azərbaycan" "azərbaycanlı", "Azərbaycan milləti", "Azərbaycan dili" anlayışlarının Türkük və Turanlılıq əsasında izahının birmənalı şəkildə tərəfdarı olmadığı üçün, bu istilahların daha çox farsdan dönmə, tatarдан-türkden dönmə, albandan dönmə "mələz xalq" etrafında formalasdırmağa çalışmışlar. Bu anlamda Axundzadələrin, Marağalıların Güney Azərbaycan türklərini farsdan dönmə he-*

*Bu dövrə Osmanlı türkcəsi ilə Azərbaycan türkcəsində yazı işlərində müəyyən qədər fərqli olsa da, bunu iki türksoyu xalqın danışq dilinə aid etmək isə əsla mümkün deyil. Necə ki, bu günün özündə də Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi arasında ciddi bir fərqli yoxdur. İkincisi, o, ona qədər "tatar dili"ndə heç bir ədəbiyyatın olmaması məsələsində də ciddi səhv etmiş, yenə də məsələni doğru qiymətləndirməmişdir. Çünkü Axundzadəyə qədər Dədə Qorqud, Qul Əli, İ.Həsənoğlu, Nəsimi, Xətai, Həbib, Füzuli, Vaqif, Vidadi və başqları çar Ruisyasının "tatar dili" adlandırdığı Azərbaycan türkcəsində böyük bir ədəbiyyat qoyub getmişdilər...*

*ifadə etmək rahat deyil: məsələn azərbaycanlı türk və yaxud aderbedcanlı türk dili. Ona görə də Zaqafqaziya məsələmlərini azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzine Azərbaycan dil adlandırmaq məqsədəyən olardı".9 Akademik İsa Həbibbəyli yazır: "Əgər "Kəşkül"də yalnız Azərbaycan milləti anlayışının mahiyyəti aydınlaşdırılırsa, Məhəmmədağa Şahtaxtının məqaləsində Azərbaycan Rusiyasının maraqlarına qismən cavab verirdi. Ancaq bütün hallarda "tarixi-coğrafi Azərbaycan" əhalisinin aydınlarının müxtəlif ideyalara üz tutaraq bir qismının özünü "Türk", "Qafqaz türkü" ya da "qafqaziyəli", digərinin "zahirən türk" ya da "farsdan dönmə" persiyalı-iranlı, üçüncüsünün "azərbaycanlı" ya da "azərbaycan milləti", dördüncüsünün də "tatar milləti" adlandırmaşı çox ciddi problemlərə yol açmışdır.*

Hesab edirik ki, Cəlil Ünsizadənin, M.A.Şahtaxtının "Azə-